


# ELM HAQQINDA QANUN CİDDİ İSLAHATLARIN APARILMASINA İMKAN VERƏCƏK



Müzakirəsi uzun illər davam edən "Elm haqqında" qanun bu günlerdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış, kütüvəni informasiya vəsaitlərində ictmayıyyətin dəqiqətinə çatdırılmışdır. Oxucular və elm adamları tərəfindən maraqla qarşılanan qanunda Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddesinin 1-hissəsinin 1-ci və 10-cu bəndinə uyğun olaraq, ölkədə elmi fealiyyətin təşkil, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasetinin esas prinsipləri, elmin və elmi-innovasiya siyaliyyətinin məqsədləri, elmi fealiyyət subyektlərinin hüquq və vəzifələri, elmin maliyyələndirilməsi mexanizmləri, elmi nəqliyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilat-hüquqi esasları müəyyən edilmişdir.

Qanunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni proseduru müəyyən olunub. Bu, "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi bareddə" Azərbaycan Respublikası Prezidentinin fermanında əksinə tətip.

Fərmana esasən, elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi tədqiqat işləri-

nin əlaqələndirilməsini təmin etmek məqsədilə Nazırlar Kabinetin tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılacaq. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fealiyyəti Nazırlar Kabinetin tərəfindən təsdiq edilən Elmi Tədqiqatlar Məsələləri Şurasının fealiyyəti əsas vəzifəsi. Bu qurumun əsas vəzifəsi ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarlılığın aradan qaldırılma-

si, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsinə, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-tekniki programların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların neticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin esas isticmələrini zəminində elmi problemlər üzrə elmi şuralar yaradacaq. Elmi problemlər üzrə elmi şuraların tərkibində müvafiq istiqamətlər üzrə fealiyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksək ixtisaslaşılımı kadrlarından formalasdırılacaq.

Bundan əvvəl Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında" 4 yanvar 2003-cü il tarixli fermanına uyğun olaraq AMEA-nın Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli qərarı ilə yara-

dilib və onun nezdində fealiyyət göstərir. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sedri AMEA-nın prezidenti Akif Əlizadədir. Bu şura respublikanın bütün elmi-tədqiqat və ali təhsil müəssisələrində təbiət, texnika, humanitar və ictmai elmlər sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-tekniki programların əlaqələndirilməsinə və onların həyata keçirilməsinə nəzarət edən səhiyyə orqanı statusundadır.

"Elm haqqında" qanundan dahan nəslərin gündəmənə gətirildiyinə gəlincə, bu sənədən həbələ ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir ölkə vətəndaşının rəfahının və elmi-səviyyəsinin yüksəldilməsi, yeniliklərlə yiyələnməsi və dünyada dərk etmek kimi təbii və mənəvi ettiyatiyanın öndənləməsi elmin aparcı rolu və vəzifələri açıqlanmışdır.

(Davamı 3-cü sahifədə)

# ELM HAQQINDA QANUN CİDDİ İSLAHATLARIN APARILMASINA İMKAN VERƏCƏK

(Əvvəl 2-ci sahifəde)

Bu qanun həmçinin vətəndaşların eqli potensialının reallaşması ve elmi nailiyyatlarından istifadə edilməsindən məqsədönlü fealiyyətin həyata keçirilmesi üçün hüquqi zəmin yaradacaqdır. Qanundan elmi işləşmələr hüquq ve vezifələri, attestasiyası, işe qəbul qaydası, elmi dərəcə ve adlar, elmi işçilərin səsli müddafası, onların mükafatlandırılması, elmi fealiyyətin stimulasiyalarılması, məxanizmləri, beynəlxalq elmi emekdaşlıq və digər məsələlər öz eksini təpib. Sənədən özlə elmi müəssisələrinə yaradılmış, Azərbaycan Mili Elmlər Akademiyasının elmi fealiyyəti maliyyətəşərliyindən məqsədi ilə ölkə qanunvericiliyində qadağan olunmamışın digər fealiyyət növleri, o cümlədən sahibkarlıqla məşğul olmuş hüququnun verilimisi, ali təhsil müəssisəsinin "Tədqiqat universiteti" statusunun verilimi diqqətəkən meqamlardandır.

Azərbaycan Təhsil Şurasının sedri, professor Əbdür Ağırov bildirmişdir ki, "Elm haqqında" qanun elmin inkişafına yeni stimul verəcək, tədqiqatları və araşdırmalarının keyfiyyəti daha da yaxşılaşacaq. Sura sedrinin sözlərinə görə, qanunun tətbiqi barədə fərman elmi potensialın gücləndirilməsi istiqamətində yeni mərhəlanın başlanğıcı söyleyib. "Düzdür, bu gün həm AMEA-da, həm də ali məktəblərdə elmin müasir tələblər seviyyəsin-

de qurulmasına və inkişafına çoxlu seyrlər göstərilir. Bununla bağlı tədbirlər həyata keçirilir. Eyni zamanda, ölkə başçısının da elmin inkişafına xüsusi qayğısı var. Müasir, inkişaf edən camiyətin, eləcə də inkişaf edən elmin, texnikanın tələblərinə uyğun məsələlər sırasına öz həllini təpib. Yeni sənədə bu baxımdan mühüm hədəfisliklər aparılıb. Meselen, hər bir universitetin nezdində özel elmi müəssisələrinin yaradılması müsbət hələrdir və hemin müəssisələrin sahibkarlıq fealiyyətinə keçməsi de normalar daxilində möqubuldur. Çünkü həzirdə universitetlər tərəfindən 5-10 milyon dəyəri olan layihələr həyata keçirilir. Meselen, ABŞ universitetinin bu cür layihələri var və onlar buradan çoxlu qazanc elidir, hemin geliri de elmi-tədqiqat işlərinin genişləndirilməsinə yönəldir. Elə universitetlər de var ki, oradə kənd təsərrüfatı müəxəssisələri və ya tibb kəndləri hazırlanırlar. Onlar üçün kənd təsərrüfatı sahələri olmalıdır. Və ya hemin universitetin kənar rayonlarında birinə fermasi, təhsil memənətləri hazırlayan bazası olmalıdır. Bu, faydalıdır, ancaq burada sahibkarlıq fealiyyətinin məqsədi gərek aydınlaşdırılmalıdır. Sahibkarlıqlaqlı gəlin gelir müellişlərinə emək haqlarının artırılmasına, eza-miyyət xərclərinə, ayrı-ayrı laboratoriyanın yaradılmasına, texniki təchizatların təminatına və s. sərf edilmişdir. Bu qazanc kiminsə şəxsi maraqlına

ve tədris-təhsildən kənar qraflara yönəldilməməlidir".

Professor həmçinin tədqiqat universitetlərinin yaradılmasına də toxunurğan bildirdi ki, bu addım unudulmuş bəzi enənələri yenidən bərpa edəcək. Çünkü ali məktəb olan universitet və akademiya tipi yüksək ali məktəblər iki funksiyani yerine yetirir. Belə ki, yüksək ixtisaslı mütxəssisələrin hazırlanması və elmi-tədqiqat işlərinin aparılması - elmi ixtiralarla, keşfərə uşurlar getiriləcək. Bu, qədimdən universitetlərin funksiyasıdır. Beləcə bunlar indi unudulub və ya zealılaşdır deyə qanunda qabardılıb və indi ali məktəblərə "Tədqiqat universiteti" statusunun verilimisi gündəmde getirilib. Nəzərdə tutulub ki, universitetlərdə, yüksək tipli ali məktəblərdə elmi-tədqiqat işlərinin istiqaməti gücləndirilsin və bu məqsədə yeni laboratoriya-lar, elmi-tədqiqat institutları yaradılsın. Çünkü universitet deklarde, onun nezdində elmi-tədqiqat institutları da təsəvvür olunur. Elmi-tədqiqat institutu olmayan universitet kamil elm ocağı ola bilmez. Buna görə de universitetlərin müasirşədiril-məsi, innovasiya ilə qurulması, müasir texnologiyalara uyğun işlərin genişləndirilməsi və kadrlar hazırlanmış məsələləri dəha çox diqqət merkezində olmalıdır.

Ekspertin fikrincə, bu sahədə aparılan islahatları bir neçə ilden sonra aydın şəkildə müşahidə etmək mümkün olacaq: "Artıq magistrantlara və doktorantlara möhəlit hüquq-

yu verilib. Bu, özü müsbət addımdır və təhsilin keyfiyyətinə mütləq ciddi təsir göstərəcək. Belə ki, bakalavrdan sonra magistratura, magistraturadan sonra doktorantura, ardıcılılığı göznlənilse, kadrlar hazırlığında keyfiyyət de arta biler. Çünkü gəncərlər hərbi xidmətə olduğdu müddət təhsil qırır və ondan sonra psixoloji baxımdan hələsizlilik yaranır, insan məsədindən qaça bilir və ya tədris ehvalı-ruhiyəsindən uzaqlaşır. Ona görə təhsil illeri bir-birini tamamlamalıdır. Bu menada gənclər möhəlit hüququnun veriliməsi həm elmin gəncəlşəməsinə getirib çıxaracaq".

Yeni qanundan elmi fealiyyət sahəsində beynəlxalq emekdaşlığı geniş imkanlar açılır. Elmi fealiyyətin subyektləri xarici ökələrin elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və fondlarda elaqələri yaradır, emekdaşlıq haqqında müqavilələr bağlayır, elm sahəsində fealiyyət göstəren dövlət və qeyri-hökumət qurumlarına üzv olur, beynəlxalq elm və elmi-texniki program və layihələrdə iştirak edir. Bundan başqa, hər hansı bir elmi müəssisə və təşkilatlar beynəlxalq emekdaşlığı genişləndirmək və elmi fealiyyətin keyfiyyətini yüksəltmək məqsədi ilə xarici tərefdaşları ölkə daxilində və xarici dövlətlərdə müəstəriyət strukturları (elmi mərkəzlər, filiallar, laboratoriylar, texnoparklar və digər) yaratmaq hüququna malikdirlər.

Rəhman Salmanlı